


Uşaqqlar üçün Müqəddəs Kitab  
təqdim edir

İsa On  
İki Şagird  
Seçir



Müəllif: Edward Hughes  
İllüstrasiya edən: Byron Unger; Lazarus  
Uyğunlaşdırın: E. Frischbutter; Sarah S.  
Tərcümə edən: Günay Əsədova  
Alastair Paterson  
Təqdim edən: Bible for Children  
[www.M1914.org](http://www.M1914.org)

BFC  
PO Box 3  
Winnipeg, MB R3C 2G1  
Canada

©2020 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini  
çıxarda bilmək hüququna maliksiniz.




İsa gözəl şeylər edirdi. O, xəstələrə şəfa verirdi, təlaşda olanların ürəyinə və düşüncələrinə sülh verirdi və Allahın Sözüünü öyrədirdi.



İzdiham kömək və şəfa üçün İsanın yanına gəlirdi. O, Allaha xidmətində Ona kömək etmək üçün Öz ardıcılları arasından on iki nəfər seçməyi qərara aldı.



Sən mühüm seçimlər  
etmək qarşısında  
duranda, Allaha dua  
edirsənmi? İsa  
edirdi! Sakit dağlıq  
yerdə O, Öz Səmavi  
Atası ilə danışdı.  
İsa gün batana qədər  
dua edirdi.







İsa qaranlıq  
gecə boyu  
dua edirdi.



Səhər tezdən İsa şagirdlərini - xidmət və itaət edən bütün dostlarını çağırdı. Onlar arasında xüsusi yardımçı yaxud həvari olmaq üçün on ikisini seçdi.




İsanın seçdiyi ilk iki şagird Şimon Peter və Andrey qardaşları idi. İsa ilk dəfə onları Öz ardınca getməyə çağıranda onlar öz balıqçılıq işlərini atdılar.







Zavdayın oğulları Yaqub  
və Yəhya da balıq  
torlarını tərək etdilər.




İsa h m inin Filipi, Bartalmayı,  
Mattanı, Toması, K nan ı  
Őimonu, Halfay ođlu Yaqubu,  
Yaqubun qardaŐı Y hudanı  
v  sonra İsanın d Őm ni  
olan Y huda  
İskaryotu  
se di.



İsa öyrədirdi ki, Onun  
dediklərinə əməl etmək  
öz evini möhkəm təməl  
üzərində tikmək kimidir.  
Güclü fırtınalar onu  
dağıda bilməyəcək.




Ancaq İsanın Sözlərinə itaət etməmək öz evini qum  
üzərində tikməyə bənzəyir. Fırtına olanda o ev dağılacaq.



İsanın bəzi əmrləri asan deyildi. O öyrədirdi: “Əgər biri sağ yanağına şillə vurarsa, sol yanağını da çevir”.



“Düşmənlerinizi sevin”.  
İnsanların İsa kimi yaşaması  
üçün Allahın köməyinə  
ehtiyacları var.




İsa dedi ki, Allah Ona etibar edən adamları yedizdirəcək və geyindirəcək. Əgər Allah quşlara yemək verirsə, güllərə və kollara gözəl rənglər verirsə, Onun xalqı bütün ehtiyacları üçün Ona etibar edə bilər.



İsa yeni seçdiyi  
köməkçilərinə həmin gün  
çoxlu yeni şeylər öyrətdi.  
O, təlimini bitirəndən sonra  
bir cüzamlı İsadan ona şəfa  
verməsini xahiş etməyə  
gəldi.







İsa cüzamlıya cavab verdi: “İstəyirəm. Təmiz ol”. Digər köməkçilər bunu izləyərkən, cüzamlı təmizləndi. O, şəfa aldı! Yalnız Allahın Oğlu bunu edə bilərdi. Köməkçilər bildirdilər ki, onların gözəl Müəllimi var.

# İsa On İki Şagird Seçir


Allahın Sözü, Müqəddəs Kitabdan  
olan bir hekayədir

Matta 4-7, Mark 1, Luka 6


“Kəlamının açıqlanması nur saçır”.

Məzmur 119:130





39



60



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16**

